



*Doğma, camim-varlığım qızdır
şərdiyim Azərbaycanım
mənim qibləgahamdır.*

Qəzet 1921-ci ildən çıxır

Sayı: 28 (19.942)

12 fevral 2010-cu il, cümlə

SƏRQ QAPISI

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetı

Gündəlik ictimai-siyasi qəzet

E-mail: serqqapisi@nakhchivan.az

Qiyməti 20 qəpik



Rəsmi xronika

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinə gəlmişdir.

Dövlətimizin başçısı Gəncədəki Heydər Əliyev meydanında ulu önder Heydər Əliyevin abidəsini ziyarət etmişdir.

Həmin gün Prezident İlham Əliyev Gəncədə "Ramada Plaza" məhmanxanasının açılışında iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 fevral 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycanda vergi xidməti işçilərinin peşə bayramı və Azərbaycan Respublikası Vergiler Nazirliyinin yaradılmasının 10 illiyi ilə əlaqədar olaraq bir qrup vergi eməkdaşı "Vergi orqanlarında xidmətdə fərqlənməye görə" 3-cü dəreccəli Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir. Təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikası Vergiler Nazirliyinin eməkdaşları da vardır:

Allahverdiyev Nəcəf Gülməmməd oğlu
Əliyarov Səfir Heydər oğlu
Fotullayev İsmayılov Fətulla oğlu
Qasimova Bahar Siyavuş qızı
Rüstəmov Nəsim Məhəmmədəli oğlu

Azərbaycan Respublikası Prezidentinin həmin tarixli digər sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının vergiler naziri Mahmudov Əli Muxtar oğluna 3-cü dəreccəli dövlət vergi xidməti müşaviri rütbası verilmişdir.

Elm və təhsil hər bir xalqın inkişafının əsasıdır

Ulu öndər Heydər Əliyev ölkəmizin inkişafını yüksək təhsildə görürdü

Dünya təcrübəsi göstərir ki, təhsilin tərəqqisine xüsusi önəm veren xalqlar dünya arenasında ləyiqli yet tutur, davamlı və sabit inkişaf strateyini uğurla müyyən edirlər. Ümummilli lider Azərbaycanın davamlı inkişafının yeganə yolunu mehzə gənciliyin yüksək təhsil almasında, maariflənməsində görür, bunun üçün bütün zoruri tədbirləri həyata keçirirdi. Ümummilli liderin həle Azərbaycana bərincili rəhbərliyi dövründə böyük uzaqqorənlilikə həyata keçirirdi elm, təhsil siyaseti müstəqillik illerində milli ziyanlı elitarasının intellektual potensialının yüksəlməsində özünü göstərməkə aparan İslahatların praktik nticələr verdiyini təmin etmişdir.

Otan əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi və onların zəngin maddi-tehniki bazasının formalasdılması, respublika hüdudlarından kenarda yüksək ixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrlann yetişdirilməsi, Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması galəcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaratmışdır. Ulu öndər yaxşı bilirdi ki, intellektual baza iştanılan ölkədə dövlət müstəqilliyyinin əsasını teşkil eden mühüm amillərdən biridir. Buna görə de yeritdiyi siyasetin dərinliyi mehzə onun elmi prinsiplər üzərində qurulması, zəngin intellektual potensiala səyəkənəsi ilə şərtləndir. Dahi rəhber öz fealiyyət və siyasi təcrübəsində hər zaman elmi fikrin en mütəreqqi nailiyətlərindən faydalananmış, cəmiyyətin inkişaf yoluն təhsildə və maariflilikdə görmüşdür.

Ümummilli lider Heydər Əliyev keçmiş SSRİ-də analoqu olmayan C.Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına və orada azərbaycanlı uşaqları təhsil almalarına nail olmuşdur. Tələb 1993-cü ilde Azərbaycanı növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyunda xalqın yeganə xilaskan kimi Heydər Əliyevin hakimiyyətə qaydışı gerçəkləşməsydi, indi biz müstəqil, qüdrətli, yeniləşən və demokratiklişən Azərbaycan dövlətindən danışma bilməzdik.

İkinci dəfə siyasi hakimiyyətə qaydından Heydər Əliyev Azərbaycanın başı üstünü almış vətəndaş mühərabəsi alovunu söndürmiş. Ardi 2-ci sahifədə

12 fevral Naxçıvan MR Vergilər Nazirliyinin yaranma günüdür

Vergi siyaseti iqtisadi siyasetin mühüm tərkib hissəsidir

Fevral ayının 12-də Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yaradılmasının 10 il tamam olur. Yarandığı qısa zaman kəsiyində sürətli formalaslaşan vergi sisteminə deyishişkiliyi görmek üçün 10 il bundan əvvəlki veziyetlə müqayisə etmek kifayətdir. Həmin dövrlərdə 13 vergi növü var idi: vergilərin yüksək olması əzel sektorun inkişafına mane olurdu, xarici sərmayenin iqtisadiyyatımıza qoyulmasına imkan vermirdi, xarici şirkətlər konkret olaraq na vaxt, hansı məbləğdə vergi ödəyəcəklərini əvvəlcəden bilmirdilər. Bəzən tətbiq edilən vergi növü, misal üçün ticaret və iaşə obyektlərinin əsili olmayıraq her kvadratmetrinine görə ənənəvi vergi müəssisələrinin maliyyə veziyətinə manfi təsir etmək, dövriyyə vəsaitinin artırılmasına imkan vermirdi. Kadrların işə qəbulunda vəhidi mexanizm de yox idi. Müfettişliklərin strukturunda ayn-ayn vergi növleri üzrə müəyyənəşdirildiyindən əvvəl vergi siyasetinin yürüdüləmisi və güclü nezərətin təşkil mümkin deyildi. Ticaret, iaşə və xidmət sahələrində nezərət-kassa aparılan tətbiq edilmiş, vergilər esasən müfettişlər tərəfindən yığılır və banklara təhlil verilir. Vergi müfettişliklərinin maddi-tehniki bazası da çox zəif idi: müfettişliklər köhnə, yərəşsiz binalarda fealiyyət göstərirdi, yeni texnologiyalar tətbiq olunmurdur.

Umumiyyətə, qeyd etmək lazımdır ki, Azərbaycanda mükməm vergi sisteminin formalasması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Xüsusi mülkiyyətin yaranması, getdikcə inkişaf etməsi, ölkə iqtisadiyyatına xarici sərmaya axını vergilər sahəsində normalit-hüquqı sənədlerde müasir dünya standartlarına uyğun deyishişkiliyinə apanılması, zəruri etmişdir. Buna görə de Azərbaycan Respublikası Nazirler Kabinetinin 1998-ci il noyabrın 6-da keçirilən iclasında, 1999-cu ilin dövlət bütçesinin layihəsinin müzakiresinə həsr olunmuş respublika müşavirəsində və Ardi 3-cü sahifədə

Dinamik iqtisadi inkişaf muxtar respublikamıza böyük uğurlar gətirir

Bütün nailiyyətlərimizin təməlində düşüntülmüş siyaset və düzgün atılmış addımlar dayanır

Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi inkişafının yeni mərhəlesi yaşayır. 2009-cu ilin sosial-iqtisadi nticələri de səbət edir ki, muxtar respublikamızda inkişaf artan dinamika təsir etmişdir. Ali Məclisin Sədri keçən il dekabrin 28-de üçüncü çağın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sekizinci sessiyasında 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlanına həsr olunmuş məruzəsində diqqəti diyanımızın olda etdiyi uğurlara yönəltmiş, bunu eyani şəkildə göstərmək üçün müvafiq göstəricilərin təhlilini verərək demişdir: "2009-cu il ilk növbədə sosial-iqtisadi sahədə yeniləşmə və quruculuq tədbirlərinin daha da dorlinəşməsi dövrü klimi yadda qalacaqdır. Bu, elan olunmuş nizam-intizam ilinin mahiyyətindən irəli gelir. Nizam-intizam anlayışına geniş şəkildə yanaşılmış, bu, təkəcə emək intizamının gücləndirilməsi kimi başa düşülmüş, her bir işçinin ona təşəşlənən sahədə məsuliyətinin gücləndirilməsi, işe və onun nticəsinə şüurlu münasibət, idarəetmə və icra mədəniyyətinin artırılması kimi dərk edilmiş və tətbiq olunmuşdur".

Ardi 2-ci sahifədə

Əvvəl 1-ci sehifədə

ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkes rejimine nail olmuş, həbelə demokratik inkişaf kursu ilə uzaqşan səsli-iqtisadi siyaset strateyişini ortaya qoymusdur.

Umumimli lider uğurlu iqtisadi islahatların heyata keçirilməsi zamanı da on böyük dəstəyi məhz ölkə ziyanlarından almışdır.

Heydər Əliyev təkə milli elmin inkişaf üçün lazımi maddi-texniki teminat, alimlərin sosial problemlərinin həlli qayğısına qalmır, eyni zamanda cəmiyyət üçün xüsusi aktualılığa malik elmi problemləri de özünləməsəs fəhmi müəyyən edərək elm adamlarının diqqətinə çatdırır, onları elmi-tədqiqatçı cəlb etmeye ruhlandırdı.

Azərbaycan Prezidenti İlham Əliyevin son illərdəki fealiyyətinin nəticəsində təhsilə aynan bündəcə vəsaiti 5 defənən çox artdı. Təhsil tariximizdə ilk dəfə olaraq 15-den artıq dövlət programı təsdiq olunmuş ve uğurla heyata keçirilməkdədir.

Bu gün ölkəmizdə, elecə da muxtar respublikamızda bu amil esas götürülərək təhsilin inkişafı hərtərəfli qayğı ilə ehətə olunmuspudur. Otan illərdə təhsil sahəsində görülen işlər muxtar respublikamızın tarixində yeni bir sehifə kimi yazılıdır. Tekə bir faktı qeyd edək ki, son illərdə muxtar respublikamızda 150-dən artıq məktəb tikilib və ya yenidən qurulmuşdur.

XII asrın sosial-iqtisadi şəraitində ümumtəhsil məktəblərinin qarşısında da yeni tələblər qoyur. Bu monadə Muxtar Respublika Ali Məclisi Sədrinin qayğısı ilə ümumtəhsil məktəblərimizə en müasir kompyuterler verilmiş, çoxlu internet şəbəkəsinə qoşulmuşdur. Bu da muxtar respublikada yeni informasiya texnologiyalarından istifadə olunmaqla təhsilin keyfiyyətinin yüksəldilməsinə dövlət qayğısının en yüksək səviyyədə olmasından

Əvvəl 1-ci sehifədə

Oz növbəsində adambəşinə düşən ümumi daxili məhsulun hacmisi da 377 manat artaraq 2 min 435 manat təşkil etmişdir. Ümumiyyətə, son illər bir çox göstəricilər görə muxtar respublikamız lider mövqeyini qoruyub saxlayır. Bu, ilk növbədə, diyanətin Azərbaycanın esas arazisindən tacrid edilmiş coğrafi məkanada yerləşməsi və bununla əlaqədar burada yerli telebəti müvafiq istehsal sahələri yaratmaq hesabına təmək etmək zararından irəli gəlir.

Naxçıvan inkişafda olan çoxsahəli aqrar-sənaye bölgəsinə çevriləkdir. Sənayedə yerli kənd təsərrüfatı məhsullarının emalı da xüsusi yer tutur. Elektro-tehnika, metal emalı, tikişti materialları və yüngül sənayemiz var. Kənd təsərrüfatımız esasən taxılçılıq, heyvandarlıq, kartofçuluq, tarəvəzçilik və başlıca sahəsində ixtisaslaşır. 2009-cu ilde 212 milyon 469 min manatlıq sənaye məhsuli istehsal edilmişdir ki, bu da 2008-ci ilin göstəricisindən 24,5 faiz çoxdur. Sənaye məhsulunun hacmının 80 faizini məhsul istehsalı, 20 faizini isə xidmətlərin göstərilməsi təşkil etmişdir. Sənayenin dövlət sektorunda 33 milyon 418 min manatlıq, qeyri-dövlət sektorunda isə 179 milyon 51 min manatlıq məhsul istehsal olunması sahibkarlıq mühitin formalaşmasına, qeyri-dövlət sektorunun inkişafına qayğıının nəticəsidir.

Son illər muxtar respublika iqtisadiyatında müşahidə olunan sabit artım tempi əhalinin həyat seviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması və şəmarələ möşkulluğun təşkili üçün dəvələrli şərait yaratılmışdır. Bu istiqamətdə aparılan məşdəyin siyasi nəticəsidir ki, 2003-cü il oktyabr ayının 1-dən 2010-cu il yanvar ayının 1-dək Naxçıvan Muxtar Respublikasında 41815 yeni iş yerləri yaradılmışdır.

2009-cu il orzindo muxtar respublikamızda iqtisadiyyatın bütün sahələrində

Elm və təhsil hər bir xalqın inkişafının əsasıdır

Ulu öndər Heydər Əliyev ölkəmizin inkişafını yüksək təhsildə görürdü



Ulu öndər Heydər ƏLİYEV: *Dünya təcrübəsindən Azərbaycanın milli xüsusiyyətlərinə uyğun olan prinsiplər, qaydalar təhsil sisteminə tətbiq edilməlidir. Biz dünyadan bütün ölkələrində - Qərbdə, Şərqdə də əldə olunmuş nailiyyətləri dərindən öyrənməli və onlardan Azərbaycan üçün müsbət xarakter daşıyan cəhətləri ölkəmizin təhsil sistemində tətbiq etməliyik.*

xəber verir. Bundan başqa, ümumtəhsil məktəblərinə müasir elektron lövhələr verilmişdir.

Məktəblərin pulsuz dərslik və badı adəbiyyatları təminatının diqqət mərkəzində saxlanılması, məktəb kitabxananaların komplektsizləndirilməsi də bu sahəye göstərilən yüksək dövlət qayğısının parlaq ifadesi kimi diqqəti cəlb edir. Belə ki,

2009-cu ilde 158 min 239 edad dərslik məktəblərə paylanmışdır. 12 adda 4493 edad badıl adəbiyyat və jurnal, eyni zamanda 440 eded "Naxçıvan xanlığı" adlı kitab məktəblərə hədiyyə olunmuşdur.

Mülliim eməyinin yüksək qiymətləndirilməsinin və en ucqar dağ kəndlərində belə müasir memarlıq üstünləndə məktəb binalarının tikilməsi, onların her cür mad-

Dinamik iqtisadi inkişaf muxtar respublikamıza böyük uğurlar gətirir

Bütün nailiyyətlərimizin təməlində düşülmüş siyaset və düzgün atılmış addımlar dayanır

dövlət dəstəyi ilə 98 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmişdir. Hazırda iqtisadi faaliyyətin müxtəlisəhələrindən 44 layihə üzrə, o cümlədən sement, metal profil, metal boru və digər kimi istehsal sahələrinin yaradılması istiqamətində işlər davam etdirir.

Bəli, azad sahibkarlığın, xüsusi mülkiyyətin və kiçik biznesin inkişafı üçün muxtar respublikamızda geniş imkanlar yaradılıb. Konkret bir fakt: Sahibkarlıq fealiyyəti üçün yaradılmış olverişi şəraitin nəticəsidir ki, bu gün Naxçıvan iqtisadi rayonunda 280 növdə məhsul istehsal olunur, onun da 106 növü ərəq, 174 növü qeyri-ərəq məhsulun olmaqla, ümumiyyətde 235 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilmesi təmin edilmişdir.

Regionların sosial-iqtisadi inkişafını dair Dövlət Programına uyğun olaraq bölgədə aparılan genişmiyəyasi qurulucu tədbirləri sırasında yeni sehiyyə ocaqlarının tikilimi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi də mühüm yer tutub. Tekə ötən bir il ərzində 100 çarpayılıq Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi, 30 çarpayılıq Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanseri binalarının yenidən qurulmasına başlanılmışdır.

Ötən il təhsil müəssisələrinin tikintisi

və yenidən qurulması da diqqət mərkəzində saxlanılıb. Müasir layihə asasında 1744 şagird yerlik 5 yeni orta məktəb binası tikilərək istifadəyə verilib. 4020 şagird yerlik 7 orta məktəb binasının esaslı təmir və yenidenqurma işləri aparılıb. Ümumtəhsil məktəblərində təhsilin keyfiyyəti aparılması üçün ilk dəfə olaraq 12 elektron lövhə quraşdırılmışdır.

"Uşaq illi"nde qurulucu tədbirləri məktəbəqədər və məktəbdənəkən təbiiye müəssisələrini də ehətə edib. Naxçıvan şəhərində 100 yerlik 15 sayılı və 200 yerlik 12 sayılı uşaq bağçaların tikintisi başa çatdırılmış, Şərur şəhərində 160 yerlik uşaq bağçası binasının tikintisi

öndər Əliyevin inkişafını və yüksək təhsil sistemindən tətbiq etməyi qədər əsaslı təmir etdirilir. Naxçıvan şəhərində 320 yerlik 4 sayılı, Ordubad şəhərində 315 yerlik uşaq müsəq məktəbi binalarının tikintisi, Babak rayonunun Zeynəddin kəndində 40 yerlik uşaq müsəq məktəbi binalarının yenidən qurulması başa çatdırılmışdır.

Bünlərlə yanaşı, gəncərin asuda vax-

tinin şəmərələ təşkilinə, yeni idman-sağ-

lamlı obyektlərinin tikintisine də xüsusi önəm verilib. 2009-cu ilde Şərur şəhərində Olimpiya idman Kompleksi, Naxçıvan şəhərində Şahmat Mərkəzi, Sədərək rayonunda mini-futbol və voleybol mey-

dançaları təşkil edilmiş, Naxçıvan Şəhər Uşaq-Gənclər idman Məktəbinin binası və Naxçıvan şəhərində Üzgülük Mərkəzi təmir olunmuşdur.

Işlər əhalinin möşkulluğu, adamlann maddi-rifah əhalinin yaxşılaşdırılması, işlərə də yaşıyış üçün sağlam mühəlin for-

malaşdırılması, müalicə-profilaktika işinin təşkili sahəsindən görülen tədbirlər sosial-iqtisadi inkişafın en mühüm göstəricilərindən biri kimi əhalinin artımına, demo-

grafik vəziyyətin də fəzilətini göstərir. Belə ki, muxtar respublikamızda əhalinin sa-

yı 2008-ci ilə müqayisədə 13 min 281 na-

far artaraq 402 min 429 nafrə çatmışdır.

Muxtar Respublikası üçün kifayət qədər uğurlu və yüksək nailiyyətlərə zəngin olmuşdur. Bu zənginliyi, fıravənlər öz gündəlik həyatlarında hiss edən muxtar respublikə vətəndaşları 2010-cu ilə dəhə böyük inam bəsləyiblər. Onlar Heydər Əliyev siyasi kursunu yeganə, alternativ olmayan siyaset kimi qobul edirlər. Bu fikirleri Ali Məclisin Sədrini də xüsusi vurğulanmışdır. "Keçilən yolda təhlili, ondan çıxarılan noticoni və öten hər illi göz ömürə götürənə omlın olur ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur və bu yolda gələcəkde daha böyük noticələr olacaqdır".

Cəfər ƏLİYEV

di-texniki baza ilə təmin olunmasının noticəsidir ki, ali məktəbləri yenice bitirilmiş kadrlar da heç töredədən etmədən bu təhsil ocaqlarında pedagoji fealiyyətə başlayırlar. Artıq onuno şəklini almış təhsil yarmarkalarında hər il bunun canlı şahidi olur. Buradan isə belə noticəyə gelmək olar ki, bu məktəb binalarının tikintisi gələcək neslin hərtərəfli yetişməsinə sərat yaratmaqla yanğı, ham da ali məktəblərdən yenice məzun olmuş gənc kadrları işlə təmin olunmasına, yeni işsizliyin də aradan qaldırılmasına səbəb olmuşdur.

Azərbaycan xalqının galəcəyini yalnız neft gəllərində, töbii sərvətlərin zənginliyində deyil, eyni zamanda, yüksək elm və təhsildə, müasir biliklərin, informasiya və kompyuter texnologiyalarının geniş təbliğindən sonra Prezident İlham Əliyevin "Biz istəyirik ki, gənc nəsil bilikli, sadıqlı olsun, eyni zamanda, voten-pərvərlik ruhundada torbiyə alsın. Gələcədə hem özlərinə təmin etsinlər, cəmiyyətdə özlərinə yerini tutsunlar, eyni zamanda, ölkəmizin ümumi inkişafına öz töhfələrini versinlər. Çünkü ölkənin inkişafı təkə iqtisadi amillərlə ölçülür, iqtisadi amillər də öz növbəsində insanların cəmiyyətə verdiyi töhfədən asılıdır" - fikri uzaqqorənlikle deyilmişdir.

Təhsilimiz bu günü tam emminkidə deyəsə verir ki, umumimli liderimiz Heydər Əliyev rəhbərliyi ilə təhsil sahəsində apanılmış köklü islahatlann möqsədi yalnız hərtərəfli biliyi və savadı malik insanlar yetirmək yox, ham da müstəqil, demokratik, aqş cəmiyyət quruculuğunda işləfət etməkdir. Umumimli lider Heydər Əliyevin "Təhsil milletin galacıyıdır" ideyəsinin möqsədi də mahz bundan ibarət olmuşdur.

Namiq MƏMMƏDOV
Azərbaycan Respublikasının eməkdar müəllimi

Əvvəli 1-ci səhifədə

diger tedbirlerde ümmümmi liderimiz vergi organlarının fealiyyatını esaslı tehlil etmiş, bu sahede ciddi ve taxirasalınmaz tedbirlerin heyata geçirilmesi için müvafiq dövlət orqanlarına tapşırıqlar vermişdir.

Müasir vergi sisteminin formalasdırılmasına, Vergiler Nazirliyinin yaradılması ile başlanıldı. Olka Prezidentinin 2000-ci il 11 fevral tarixli Fermanınə esasen Baş Dövlət Vergi Müfettişiliyinin bazasında Azərbaycan Respublikası Vergiler Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ali Meclisi Sədrinin 12 fevral 2000-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Baş Dövlət Vergi Müfettişiliyinin bazasında Naxçıvan Muxtar Respublikası Vergiler Nazirliyi yaradıldı. Yaradılan yeni struktur avvalından tamamilə fərqli idi: belə ki, ilk dəfə olaraq funksional istiqamətlər üzrə idarəetmənin tətbiqi nezərətin dəha da gücləndirilməsinə və vergi siyasetinin uğurla həyata keçirilməsinə şərait yaratdı.

Vergi Macallesine esasan vergi növünün sayı azaldılaraq 13-dan 9-a endildi, bir sırı vergi növləri üzrə dərəclər sağlı salındı, aksise colb olunan malın siyahısı azaldıldı. Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci tarixli Fermanı ile "Azərbaycan Respublikası Vergiler Nazirliyi haqqında Əsasname" təsdiq edilmiş və Vergiler Nazirliyinə "Əməliyyat-axtarış fealiyyəti haqqında" Azərbaycan Respublikasınınstanunu ilə müəyyən olunmuş hallarda qaydada əməliyyat-axtarış fealiyyətini ayata keçirmek, Azərbaycan Respublikasının Cinayət-Prosesual Macallası və müəyyən edilmiş hallarda və qaydada həqiqat və istintaq aparmaq hüquqları təsdiq edilmişdir.

Ümummilli Lider Heydər Əliyevin tətbiq etdiyi inkişaf strategiyası onun yüksək davamçısı hörməti Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilərək vergi qanunvericiliyi daha da yüksəkləşdirilmişdir. Vergi qanunvericiliyinin həvəfbazasının yaradılması məqsədilə vergi nezərinin digər formalı kimi operativ nezərət qaydalarının esas müddeətləri da 2004-cü il yanvarın 1-dən tətbiq Məcəlləsinə daxil edilmişdir. Bu tətbiqin atılması zərurəti ondan irəli gelir, operativ nezərət vergi nezərinin en əsaslı formalarından biri olmaqla, gelirin üçtə alınıması və qanunsuz sahibkarlıq fealiyyətinin aşkar edilməsi üçün optimallı və səmərəli vasitədir. Vergi Məcəlləsinə daxil edilən müddeətlər operativ nezərətin fealiyyət serhədləri təsdiqləşdirilib.

Muxtar respublikada həyata keçirilən tədbirlərdən biri de aqrar sektorun inkişafında soyuducu anbarlarının yaradılmasıdır. Yaradılan anbarlar bir torəfdən istehsal olunan məhsulların satışı ilə əlaqədar meydana çıxan problemlərin aradan qaldırılmasına, meyvə-torəvoz məhsullarının yetişdirilməsinə marağı artırırsa, digər tərəfdən isə ohalının liboju kefiyyətli yerli məhsullarla təminatına imkan verir.

Vergi yükünün azaltılması, daha da tek milletçilik ile bağlı Vergi Mecalle- foaliyyatında sefaiyyen artırılmasına im- kan verecektir.

sine mütemadi doğasııkları ve olavalar edilir. Vergi Mecâlesine edilmiş son doğasııklarla esasen bu ilden ölkede iqtisadiyyatın sürekli inkişafı için vergi yükünün azaltılması istigmâetinde ciddi addımlar atılmıştır. 2010-cu yılın yanvarının 1-den manfaat vergisinin derecesi 22 faizden 20 faiz (2003-2006-cı iller arasında ise 27 faiz olmuş, sonra 22 faizde endirilmiştir), fiziki şexslere gelir vergisinin maksimal derecesi 35 faizden 30 faizde endirilmiştir. Halbuki manfaat vergisinin derecesi ABŞ-da 35 faiz, Çin'de 33 faiz, gelir vergisinin maksimal derecesi ABŞ-da 35 faiz, Çin'de 45 faiz taşkil edir.

Vergi siyasəti iqtisadi siyasətin mühüm tərkib hissəsidir

de fiziki şexsler üzre avvelki 3 aylıq dövr arzında vergi tutulan emeliyyatların hacmi 22500 manatdan çok olduqda yaranırdısa, bu ilden bu öhdəlik ardıcıl 12 aylıq dövr arzında emeliyyatların hacmi hüquqi şexslerde 150 min manat, fiziki şexslerde isə 90 min manatdan artıq olduqda yaranacaqdır. Daha bir esas yenilik ondan ibaretdir ki, hüquqi şexs yaratmadan sahibkarlıq fealiyyetini he-yata keçiren fiziki şexslerin vergiye celb edilen galirlərindən 20 faiz dərəcə ile vergi tutulacaqdır ki, bu da hüquqi ve fiziki şexslerin vergi yükünün bərabər-leşdirilmesi deməkdir. Bundan başqa, sənişin daşınması ile maşğıl olan neq-liyyat vasitəsinin (taksi istisna olmaqla) vergisinin hesablanması daha da asanlaşdırılmışdır. 1 oturacaq yeri üçün 1 manat 80 qəpik məbləğində sadeleşdirilmiş verginin aylıq məbləği müəyyənləşdirilmişdir. Bütün bunlar neticəde iqtisadiy-ten inkişafının stimullaşdırılmasına və əhalinin sosial müdafiəsinin gücləndirilmesine xidmet edir.

Ölçü dəyər vergisi sahəsində vergi inzibatiçiliğinin daha da təkmilşədirilməsi məqsədi ilə ilin əvvəlindən evvəller kağız daşıyıcılarından təqdim edilən vergi-hesab fakturaları leğv edilərək elektron vergi-hesab fakturaları ilə əvəz edilmişdir.

Vergiden yayınma hallünün karşısının alınması meqsadi ile muxtar respublikanın bütün şehir ve rayonlarında nazaret-kassa aparatlarının quraşdırılması nezerde tutulan obyektlərin 97,7%-da nazaret-kassa aparatı tətbiq edilmişdir. Bu ilden başlayaraq nağd hesablaşmaların aparılması üzərində nazaret tədbirlərinin gücləndirilmesi meqsadi ilə vergi ödəyicilərinin nazaret-kassa aparatlarında elektron masafadən ötürüne qırğularının quraşdırılmasını nezerde tutan layihənin reallaşdırılmasına başlanacaqdır. Bunun neticesində nağd hesablaşmalar bareda məlumatların operativ şəkildə vergi orqanlarının məlumat bazasına ötürülməsi vergi nazəretinin semerelliliyinin və vergi ödəyicilərinin

foaliyyatında sefahiğin artırılmasına imkan verecektir.

Müsair teleblöre ve strateji məqsədlərə cavab verən kompyuter informasiya sisteminin yaradılması və tətbiqi səmərəli vergi inzibatçılığının təşkili şərtləndirən amillərdəndir. Muxtar respublika rehbarlıyının dıqqət və qayğısı nticəsində muxtar respublikamızın vergi orqanlarında vergi inzibatçılığının təkmiləşdirilməsi sahəsində on böyük nüvyyətlərdən biri "Avtomatlaşdırılmış Vergi Informasiya Sistemi (AVIS)" layihəsinin həyata keçirilməsidir. Bu layihənin reallaşması nticəsində vergi orqanlarının bütün kərgüzarlıq emalıyyatlarının aparması, bayannameaların qəbulu və göndərilməsi, vergi ödəyişlərinin ödədikləri vergilerin onların şəxsi hesab vərəqə-

mələrinin internet vasitəsilə elektron formata təqdim olunmasının genişləndirilməsi məqsədilə aparılan məarifləndirmə işlərinin nəticəsidir, muxtar respublika üzrə oləvə dəyər vergisi, menfeət vergisi, emlak vergisi, akez vergisi və məden vergisi bayannamələrinin 100%-nin elektron qaydada qəbulu təmin edilmişdir.

10 il evvələ müqayisədə muxtar respublikamızda vergi ödəyicilərinin vergi mədəniyyətinin daha da yüksəlməsinin şahidi olur. Bu da muxtar respublikamızın sürətli iqtisadi inkişafının, qanullara daha çox riayət edilməsinin nəticəsidir. Vergi mədəniyyətinin seviyyəsi vergilerin ödənilməsindən könülü emeletmə göstəricilərinin seviyyəsinə uyğun olur. Könülü emeletmə vergilərin könülü hesablanması, ödənilməsi və beyannameyərə vaxtında doldurulub təqdim edilməsidir. Apanlan maarifləndirmə və təbliğ işlərinin nəticəsidir ki, muxtar respublikamızda vergilərin mecburi yığılmışından könülü ödənilməsinə keçidə, demək olar ki, nail olılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2007-ci il tarixli Fərmanına asasən 2008-ci ilin evvelindən başlayaraq sahibkarlıq fealiyyəti subyektlərinin "bir pəncəra" prinsipi üzrə dövlət qeydiyyatı sistemi tətbiq olunur. Bunun nəticəsində investisiya mühiti daha da yaxşılaşmış, sahibkarlarnın dövlət qurumlarından asılılığı azalmış, uzunmüddətli qeydiyyat prosedurları leğv edilmiş və sadəleşmişdir. Bunun, habelə müxtar respublikamızda mikro-maliyyə sektorunu inkişafına ciddi diqqət verilmesinin nəticəsidir ki, 2009-cu ildə 50 hüquqi və 1454 fiziqli şəxs qeydiyyata alınmışdır.

Vergi organlarında izinbatlığın daha da tekniləşdirilməsi bu organlarda biliqli və kompyuter bacarığı olan kadrlara telebəti artırıldığından, hazırda işə qəbul "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun esasen "Dövlət vergi organlarına işə qəbulu eləqədar müsabiqənin keçirilməsi haqqında Əsas-nama"nın təsdiq ediləsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli Fərmanına uyğun olaraq aparılır ki, bu da şəffaflığın təmin edilməsinə və vergi organlarında gənc kadrların sayının daha da artırılmasına saraiq yaradır.

Son iller muxtar respublikamızda muxtar respublika rəhbərliyi tərofündən sabit və dayanıqlı iqtisadi siyasetin əpanılmasının və ümummilli idarəetmə mədəlinin bacarıqla tətbiqinən nəticəsidir ki, 2009-cu ilde Ümumi Daxili Məhsul 2008-ci ilə müqayisədə 20,7 faiz çox olaqlı ilk dəfə olaraq 1 milyard ABŞ dollar seviyyəsinə ustolomışdır. Ümumi Daxili Məhsulun tərkibində qeyri-dövlət sektorunun payı 36,4 faizə yüksəlmışdır. İqtisadi inkişafın yüksək artım sürgüni vergi daxili olmalanın dəha da artmasına və proqnozun artıqlaması ilə yerinə yetirilməsinə səbəb olmuşdur. Bütün bunların nəticəsidir ki, muxtar respublikamızda başqa sahələrdə olduğu kimi, vergi orqanlarının da maddi-texnik bazası daha da yaxşılaşdırılmış, yerli vergi orqanları üçün müasir, yaraşıqlı binalar tikilmiş və on müasir avadanlıqlarla təchiz edilmişdir. Vergiler Nazirliyinin kollektivini yaradılan şəraitə cavab olaraq muxtar respublika rəhbərliyi tərofündən qərsayı qoyulan vəzifələrin ləyinçinə yerinə yetirilmədən çalışacaq, muxtar respublikanın davamlı inkişafına öz töhfəsinə verəcək, işə gəradıcı münasibət göstərərək "Yenileşmə il" elan olunmuş 2010-cu illi yüksək ni-am-intizamla başa vuracaqdır.

**Naxçıvan Muxtar Respublikası Vergiler Nazirliyi
Aparatının rəhbəri, vergi xidməti müşaviri**

Soyuducu anbarların yaradılması əhalinin keyfiyyətli yerli məhsullarla təminatına imkan verir

2009-cu il årzinde ümumi tutumu 3 min 520 ton olan 8 soyuducu anbarın yaradılması dediklerimizin ayanı ifadesidir. Daha daqiq desək, hem Naxçıvan şəhərində, hem də rayon mərkəzlərində istifadəyə verilən soyuducu anbarlar möhsul istehsalçının üzüldəkləri çatınlıkları aradan qaldırmışdır. Naxçıvan şəhərində "Gəmiçiyə Qida Möhsulları" Sə-

yonunda 300 ton, Şahbuz rayonunda 300 ton, Saderak rayonunda 100 ton olan soyuducu anbarların yaradılması yüz tonlarla məhsulün təze saxlanılmışına imkan verib. Hazırda Ordubad rayonunda meyva-torəzəv saxlanması üçün tutumu 500 ton olan daha bir soyuducu anbarı yaradılmışdır. İstiqamətindən tədbiqət davam etdirilir.

Əvvəlki illərdə olduğu kimi, 2009-cu ilde də strateji əhəmiyyəti nəzərə alınaraq taxiçiliq əsas ekinlikli sahəsi kimi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, ötən il ərzində 18 min ton taxiلى uzun müddətə, 20 min ton taxiلى əla qışa müddətə saxlamağa imkan verən Naxçıvan Muxtar Respublikası Taxi İstihayı Anbannı istifadaya verilmişdir. Muxtar respublikada taxi ehtiyatlarının yaradılmasına böyük töhfə olmuşdur.

Nuray ӘSGӘROVA

Yerli xammaldan sonoroli istifado etməkələ daxili bazarın təlobatına uyğun keçiyiyətli məhsullar istehsal edən müxtəlif təyinatlı yeni istehsal müəssisələri yaradılır. Fealiyyəti dayanmış müəssisələrin işi bərpa edilir, mütəreqqi texnologiyalar tətbiq olunur. Yaxşı və müsbət həldir ki, tikinti materiallarına olan təlobatın ödənilməsi istiqamətində də mühüm işlər görülür, tikinti materialları istehsal edən müəssisələri yaradılır. Təbii ki, bu da tikinti-quraşdırma işlərinin sürətli aparılmasına rəvəc verir. Naxçıvan şəhərində, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə geniş tikinti-quraşdırma, abadlaşdırma işləri aparılır ki, bu da regionumuzun hər bir yaşayış məntəqəsinə yenilik getirir, simasını tanımaz dərəcədə doğır. Ötən ilə də bu istiqamətdə işlər uğurla davam etdirilmiş, tikinti və ya əsaslı təmirləndən sonra ümumiyyət 726 müxtəlif təyinatlı obyekt istifadeyə verilmiş, 116 obyektdə isə tikinti və ya əsaslı təmir işləri davam etdirilmiş.

Regionumuzda heyata keçirilen genişmiy়aslı quruculuq tedbirlerinde yaxından iştirak eden, yaradılan şəraitdən, göstərilən dövlət qayğılarından bahələnerek daxili bazan telebata uyğun keyfiyyəti tikinti materialları ilə temin edən müəassilərden biri "Gemiqaya Kərpik Kompleksi" Mehmed Mesulyatlı Camiyividir.

Babek rayonunun Çeşme-basar kendi yaxınlığında yerleşen kərpic zavoduna getmekməq məqsədümüz burada istehsal prosesi ilə yaxından tanış olmaqdı. "Gəmiqaya Kərpic Kompleksi" Mahdud Məsuliyətli Cəmiyyətinin direktoru İlham Abasov söhbətində bildirdi ki, bu müəssisə son illər müxtar respublikamızda həyata keçirilən genişməq yəşil quruculuq tədbirəri nəticəsində yerli tikinti materiallarına olan tələbatın ödənilməsi "zərurətləndən" yaranmışdır. Zavod istifadəyə verildikdən sonra müxtar respublikamızda şəpəndən tikinti işləri üçün bu cür materiallar qonşu ölkələrdən getirilirdi ki, bu da slave daşınma məsələsi çəkilməkə bərabər, milli yutumuzın xaricə axını ilə elanlaşdır olaraq inflasiya seviyəsinin yüksəlmasına səbəb olmuşdur. Diğer tərəfdən isə xaricə istehsal olunan mahsulun eyniyətinə nəzarət oluna bil-

Regionumuzda aşılanan genisliğiyle kuruculuq tədbirları neticəsində zavodun istehsal etdiyi kərpicə olan telebatınsha alverişli şərait yaradıb.



Yaradılmış şəraitdən səmərəli istifadə olunur

da arttığını bildiren müsahibim onu da elave etti ki, obyektlörün vaxtında vo keyfiyyəti kərpicə temin olunması üçün zavodun kərpicbişirme sexində 2007-ci ilde 10 yeni soğan inşa olunmuş, qaz ve elektrik xəzərləri çəkilmüş, elave olaraq 2 eded Türkistən istehsalı olan kompyuterlə idarə edilən istilik makinası quradılmışdır. İstehsal prosesini qoşulmuşdur. Yeni sobaların istifadəye verilməsi zavodun istehsal gücünü demek olar ki, 50 faiz artırılmışdır.

Övveller gün ərzində 21-24 min əded kərpic istehsal olunur-dusa, yəni sohabaların istehsal-

yaşayış manteqlerindən—Çesməbasar, Güzət, Nehrəm, Bonaniyar, Əbrəqunus kəndlərindən olan işçilərin gedis-gelisi qayğısına da qalınmış, müəssisə tərəfindən avtobus ayrılmışdır. Yaradılan şərait, göstərlərin dövlət qayğılarından behərelən kollektiv ötəlli uğurlu göstəricilərlə başa vurmuş, 3 milyon 884 min 243 eded əsas divar üçün yığma, arakəsmələr üçün 48 min eded normal və tavan üçün 28 min 475 eded asmlənən karpicı istehsal edilərək sifarişə uyğun ayn-ayn obyektlərə yola salınmışdır. Onu da qeyd edək ki, müəssisənin istəkləri tətbiq olunmayıb.

Xəbərlər

Muxtar respublikada həyata vesiqə olan yeni müəssisələr sırasında yerli tikinti materialları istehsalı ilə məşğul olan obyektlər də az deyil. Öten il bu istiqamətdə bir neçə obyektdə istifadəye verilmişsi tikinti-quruculuq ünvanlarının yerli materiallları tömənində mühüm rol oynamasıdır.

Naxçıvan şehrində "Gəmiqaya" Holding Şirkətlər İttifaqı tərəfindən Senayə Kombinatı Açıq Səhmdar Cəmiyyətinin bazaşında marmor və travertindən müxtəlif dekorasiyalı tikinti materiallarının istehsalı və daş lövhələrin cəlalanması, hemçinin gündəlik istehsal gücü 4 min paqonometr olan müxtəlif diametrlı kanalizasiya boruların istehsalı, Naxçıvan şəhərindəki asfalt-beton zavodunun erazisində yeni qum-çınqlı karxanasının, Babek rayonunda "Pircüvar" kooperativi tərəfindən istehsal gücü 5 ton, Yanımcə kəndində istehsal gücü 10 ton olan gec istehsalı sahələrinin yaradılması belə tikinti materiallarının müxtəlif republikaya başqa yerlərdən getirilməsinin gərsisini almışdır.

Serherd bölgesi Sederek rayonunun iqtisadiyyatnamesas yerlerden birini ekinçiliğin. Bu sahenin inkişafında ekolrasıya tedbirlerinin büyük emiyeti var ve öten il de belə dəbirə davam etdirilmişdir. Arçay sağ sahil kanalının her iki yanında 450 metr uzunluğunda hilberkimə işləri aparılmış, kanalın su tutumu 2 min kubmetrdan 3,5 min kubmetra çatılmışdır. "Sadərək-1" və "Sadərək-2" nasos stansiyaları arada 300 metr uzunluğunda 720 metrli keçid demir borular quşdınılmış, yeni su xətti çekilmiştir. Bu, eləvə olaraq 150 hektar sahenin ekin dövriyyəsinə dağlımına imkan vermişdir.

Kerem Həsənov

Tumashlı müasir qəsəbə görkəmi alıb

360 yerlik yeni məktəb binası kəndin gözəllik hüsнüne yeni naxışlar salıb. Zəngin kitabxanadan, fənn laboratoriyalarından, internete qoşulmuş 10 kompyuter dəstlə və elektron lövhəsiniflərdən, idman zalından, hərbi kabinetdən və sair ibarət olan bu təhsil ocağındə hərtərəfli biliyə malik gənc nəşin yetişdirilməsi üçün normal şərait yaradılmışdır.

Diger bir obyekt kəndde fealiyyət göstəren qurumları birləşdirən təşkilatdır. İstifadəyə verilən kənd mərkəzidir. İki mərtəbədən ibarət olan müasir tipli bina həm də kənd arazı icra nümayəndəliyi, bələdiyyə, YAP arazı təşkilatı, arxiv, 70 yerlik icrasız zali, polis və baytarlıq məntəqələri, "Naxçıvan Aqrarlıq" Mehdiyə Mesuliyyətli Cəmiyyətinin Tumaslıdakı təlim mərkəzi vəfərli.

İnsanın sağlamlığı cemiyetin sağlamlığıdır. Yalnız sağlam olanlar xalqın xeyrinə qurub-ya-

ratmaq üçün özünün yaradıcı imkanlarından tam istifada edə bilərlər. Ona görə de tibbi xidmətin müasir standartlar seviyyəsində qurulması, vətəndaşların sağlamlığının etibarı teminat, sahiyə ocaqlarının faaliyyətinin davamlı olaraq modernləşdirilməsi Azərbaycan dövlətinin üzərinə götürdüyü sosial öhdəliklər sıra-

Otan İl sentyabr ayında Tumabyeklerin yerleşdiyi orazide abanmış, kendi yolların tamamında asfaltlanmıştır.

Otan il sentyabr ayında Tumaslı istifadeye verilen yeni sosyal obyektlərin yerləşdiyi arazidə abadlıq, yaşlılaşdırma işləri de aparılmış, kənd yolların tamamılıqda asfaltlanmışdır. Beləcə, Şərurun dənə bir yayışçı məntəqəsində şəhərin kənd arasındaki fərqli əsaslı surətlə aradan qaldırılmışdır. Tumaslı gözləniləcək, müasir qəsəbə görkəmi alıb. İndi iki göz lazımdır ki, bura tamaşa etsin. Şərurda şəhər medeniyətinə qoşulan kəndlər istanilen qədərdir. Bütün bunlar kənd adamlarının qurub-yaratmaq özminizi bire-on qat artırın, onların dövlətimizə minnətdən hüssələrin dəha da çoxaldır.

Cəfər ƏLİYEV



Tumash kənd məktəbi

Quruculuq ərməğanlarının yenilik gətirdiyi yaşayış mən-
təqələrimizdən biri də Şəxur rayonunun Tumaslı kəndidir. Keçən il burada xüsusi diqqət yetirilən mesələlər sırasında
kəndin şəhər arasındakı fərqləri aradan qaldırılmış istiqamətlərin
görülən işlər də dayanıb. Ötən il sentyabr ayının 29-u bu
yaşayış məntəqəsi sakınlarının xatırında uzun illər yaşayacaq.
Homin gün kənddə bir neçə yeni obyektlər istifadəye verilmiş
Tumaslıda böyük dövlət qayğısının ifadəsi kimi vadda qalıb.

Ayn-ayn teşkilatlarda çalışanlara yaradılan şəraitin heç də rayon mərkəzinin, hətta Naxçıvan şəhərinin idarə və müəssisələrindən fərqli olmadığı aşkar

Muxtar respublikamızda insanların sağlamlığının korunması üçün sahiyyanın inkişafına hərəkəti qayğı gösterilir, tibbi xidmətin müasir tələblər səviyyəsindən təşkil, qarşıya qoyulan bir çox vəzifələrin uğurla həyata keçirilməsi üçün bu sahəyə ayrılan vasıtaların həcmi ləbəll artırlar. Bu da təsədüfi xarakter daşıdır. Çünkü yalnız sağlam insan mənsub olduğu xalqın, dövlətin xeyrini qurub-yaratmaq üçün özünün yaradıcı imkanlarından istifadə edə bilir. Sağlam insan sağlam cəmiyyətin yaradıcısıdır. Bu menada insanların bütün yaş təbəqələrinin, o cümlədən uşaqların sağlamlığının qayğısına qalmış muxtar respublikamızda prioritet vəzifəye çevrilib. Naxçıvan Muxtar Respublikası Sahiyyə Nazirliyinin tibbi yardımın təşkil şöbəsinin baş moslohotçı pediatri, Azərbaycan Respublikasının eməkdar həkimi İbrahim Ağayevlə səhbətimiz da bu kimi məsələlər barədədir.



-Məlum olduğu kimi, öton ilə ölkəmizdə "Uşaq III" elan edilmişdi. Bununla bağlı sahiyyə sahəsində həyata keçirilən hansı tədbirlər yaddaşalan oldu?

-Təməli ümumiyyətli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, ölkə başçısı İlham Əliyev tərəfindən layiqinçə davam etdirilən dövlət uşaq siyaseti bu gün muxtar respublikamızda uğurlu həlli ilə diqqəti çeker. Uşaqların sağlamlığının qorunması, onların vaxtaşının müayinədən keçirilməsi və müalicəsi üçün doğma diyanətdən hər cür şərait yaradılıb. Belə ki, sahərimizdakı Ə. Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası, Uşaq Bərpə Mərkəzi, Yoluxucu Xəstəliklər Dispanseri, rayon mərkəzi xəstəxanalılarının uşaq şöbələri fəaliyyət göstərir və burada gələcəyimiz olan uşaqlara nümunəvi tibbi xidmət göstərir. "Uşaq III"ndə yaddaşalan çoxlu tədbirləri sadalamaq olar. Bünar içərisində Naxçıvan Şəhər Körpələr evinin anadangəlmə qüsursu uşaqların ailələrə kömək məqsədilə Körpələr evi və Ailelərə Dəstək Mərkəzinə çevriləməsi onəni hadisələrdən biri sayıram.

Bundan başqa, öton il patro-naj xidməti-hamili qadınların erkən qeydiyyatına alınması, onlara lazımi müayinələrin的应用 isə daha da gücləndirilmişdir. Belə ki, elektron sağlamlıq kartlarının tətbiqinə start verilmiş, 100-e qədər sağlamlıq kartı valideynlərə paylanmışdır. Muxtar respublikanın ucqar yaşayış məntəqələrində tibbi profilaktik müayinə aparan həkim briqadalarının tərkibinə pediatr həkimlər dəvət edilmişdir, ki, onlar da uşaqlara göstərilən tibbi xidmətin həyata keçirilməsindən yaxından iştirak edirlər.

Hərəkəti dövlət qayığının neticesidir ki, muxtar respublikanın doğum göstəriciləri xeyli artmış, körpə ölümü göstəriciləri isə azaların minimumuna endirilmişdir. "Uşaq III"nin an eləmat-dar yaddaşalan hadisələrdən biri də muxtar respublikanın 400 mininci sakinin dünyaya gəlməsi oldu.

Sağlam insan sağlam cəmiyyətin yaradıcısıdır

-Uşaqlara peyvəndlərin vurulması və onların vaxtaşının müayinədən keçirilməsi istiqamətindən görülen işlər barədən deyə bilərsiniz?

-Uşaqlara peyvəndlərin vurulması, vaxtaşının müayinədən keçirilməsi artıq bir enəno halını alıb. Belə ki, doğulan gündən uşaqlara profilaktik peyvəndlərin vurulması qrafik üzrə yerine yeterlili. Uşaqlara müayinə olunaraq peyvəndə cəlb edilirlər. Qeyd edək ki, peyvəndlərin muxtar respublikada icra veziyəti 95,9%-dir.

Bir çox xəstəliklərin qarşısının alınmasında sahiyyə mənşəti işinin böyük əhəmiyyəti vardır. Bu baxımdan uşaqların sağlamlığının qorunması ilə yanaşı, onların tibbi biliyklərinin artırılmasına da böyük önem verilir. Mehəz apanların mənfiyətlərindən tədbirlərin neticesidir ki, uşaqlar arasında qoruyucu peyvəndlər vaxtında vurulmuş, bù da bezi xəstəliklərin yayılma ehtimalının aradan qaldırılmasına öz müsbət təsiri göstərmişdir. Tibb işçiləri tərəfindən hamile qadınların erkən aşkar edilərək, onlara hamilelik zamanı qidalanma və rejim haqqında məlumatların verilmişsi uşaqların düzgün fiziki inkişafına, onlar arasında xəstəliklərin azalmasına sebəb olmasına da qeyd edə bilərək.


Bundan başqa, öton ilde de tibbi müəssisələrinin təşkil etdikləri həkim briqadaların əhaliyə yerlərdə tibbi xidmət göstərməsi, müayinədən keçirmiş, müalicəyə ehtiyacı olan xəstələrə reseptlər yazılmış, məsləhətlər verilmiş, valideynlərlə sahiyyə mənşəti işi apanılmışdır. Eyni zamanda, orta əmək məktəblərində, orta təhsil, orta təhsis və ali məktəblərde, emek kollektivlərində yeniyetmələr arasında siqaretin, narkotik vasitələrin, spirtli içkilərin insan organizməsinə mənfi təsirləri barədə səhəbətərək elmi-praktik seminarlar apanılmışdır. Cəri ilda də bu istiqamətə tədbirlər davam etdirilir.

-Yerli gəlmişkən, muxtar respublikamızda sahiyyə sahəsində olda edilən nəlliyyətlərdə başlıca amili nəda görürsünüz?

-Bu gün muxtar respublikada 7 rayon mərkəzi xəstəxanası, 3 kənd sahə xəstəxanası, 87 həkim ambulatoriyası, 108 feldşer-mama məntəqəsi, 7 gigiyena-epidemiologiya mərkəzi, Naxçıvan şəhərində 6 xəstəxana, 6 dispanser və Diagnostika-Müalicə Mərkəzi tibbi xidmət göstərir. Sahiyyənin inkişafına

ciddi önem verilmesinin neticəsidir ki, dünya standartlarına uyğun xəstəxanalar tikilir, yeni müasir avadanlıqlarla təchiz edilir. Tokco yola salındığımız 2009-cu ilde ölkə başçısı İlham Əliyevin muxtar respublikaya safları zamanı Naxçıvan şəhərində Doğum Mərkəzi, Şahbuz Rayon Mərkəzi Xəstəxanası və öten ilin son aylarında istifadəyə verilmiş Onkoloji Mərkəz dediklərimiz oyan ifadesidir. Bundan başqa, tokco Naxçıvan şəhərində deyil, on ucqar dağ kəndlərində belə həkim ambulatoriyaları

Səhiyyəyə inam tibb xidmətinin səviyyəsindən başlanır



Azərbaycan Respublikasının Prezidenti canab ilə Əliyevin iştirakı ilə 2007-ci il oktyabr ayının 17-də Şorur Rayon Mərkəzi Xəstəxana Şəhərciyi istifadəyə verilmişdir. Xəstəxananın ötonu ilə fəaliyyəti haqqında məlumat olmaq üçün baş həkim V. Babayevə olaqə saxlaşdır.

Baş həkim vurğuladı ki, 2009-cu ilde 2049 xəstə ambulatori şəraitdə müalicə olunmuş, 19601 xəstəyə evdə baxılmışdır. Rayonun tarixində ilk dəfə olaraq carrahi műdəxilələrin sayı keçən il 300-a çatmışdır. 996 uşaq doğulmuş, többi artım 480 olmuşdur. Ana və uşaqlara tibbi xidmət verəcəyi təqdirdə rayon mərkəzi xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində 8 çarşayıdan ibarət palatalar yaradılmış və virus aleyhina preparatlarla təmin olunmuşdur. Virus qarşı peyvənd işləri davam etdirilir.

Sərurda rayon mərkəzi xəstəxanasından savayı 1 kənd sahə xəstəxanası, 28 həkim ambulatoriyası, 35 feldşer-mama məntəqəsi, Gigiyena Epidemiologiya Mərkəzi, aptek 102482 nəfər əhalinin xidmətdədir. Ağrı Arazlı kənd sahə xəstəxanası, 7 həkim ambulatoriyası, 6 feldşer-mama məntəqəsi son illər istifadəyə verilmiş mütəssirliyi binalarda fəaliyyət göstərir. Rayonun sahiyyə ocaqlarında 80 həkim və 311 orta tibb işçisi çalışır. Bütün sahiyyə müəssisələrinin maddi-texniki bazası gücləndirilmişdir. İstə rayon mərkəzi xəstəxanası və istərse de onun tabeliyində olan tibbi müəssisələrinin derman təchizatı nozərəçarpacaq qədər yaxşılaşdırılmış, sahiyyə ocaqları ilkin tibbi yardımın təmənnəsini göstərmişdir.

Bölgə ərazisində A/H1N1 virusuna qarşı profilaktika məqsədiylə rayon mərkəzi xəstəxana-

sında tədbirlər planı hazırlanmış və 3 hakim briqadasi yaradılmışdır. Tədbirlər planına əsasən rayonun məktəblərində, uşaq-yeniyetmə müəssisələrində və yaşayış məntəqələrindən sahiyyə mənşəti işi apanılır. Sahiyyə müəssisələri xırı tərkibli dezinfeksiyadıcı maddələrə dezinfeksiya olunur. Bütün tibb işçiləri qoruyucu maskalarдан istifadə edirlər, onlannın hamısına peyvənd vurulmuşdur. Xəstəlikin baş verəcəyi təqdirdə rayon mərkəzi xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində 8 çarşayıdan ibarət palatalar yaradılmış və virus aleyhina preparatlarla təmin olunmuşdur. Virus qarşı peyvənd işləri davam etdirilir.

Sərurda rayon mərkəzi xəstəxanasından savayı 1 kənd sahə xəstəxanası, 28 həkim ambulatoriyası, 35 feldşer-mama məntəqəsi, Gigiyena Epidemiologiya Mərkəzi, aptek 102482 nəfər əhalinin xidmətdədir. Ağrı Arazlı kənd sahə xəstəxanası, 7 həkim ambulatoriyası, 6 feldşer-mama məntəqəsi son illər istifadəyə verilmiş mütəssirliyi binalarda fəaliyyət göstərir. Rayonun sahiyyə ocaqlarında 80 həkim və 311 orta tibb işçisi çalışır. Bütün sahiyyə müəssisələrinin maddi-texniki bazası gücləndirilmişdir. İstə rayon mərkəzi xəstəxanası və istərse de onun tabeliyində olan tibbi müəssisələrinin derman təchizatı nozərəçarpacaq qədər yaxşılaşdırılmış, sahiyyə ocaqları ilkin tibbi yardımın təmənnəsini göstərmişdir. Cəfər ƏLİYEV

Peyvəndləmə davam etdirilir

Səhiyyə ocaqları üçün müasir tələblər cavab verən bir-birindən yaraşlı bli-naların inşa ediləsi, mövcud binalarda yenidənqurma işlərinin aparılması, həmin obyektlərin maddi-toxniyi bazasının gücləndirilməsi sahiyyə sisteminə göstərilməsi qayığının onarılmışdır. Bu işə insanların sağlamlığı keşiyində duran ağıxalatlı peşə sahiblərinin müsəllyot hissini bir qədər də artırır, onları əhaliyə göstərildən sahiyyə xidmətinin səviyyəsinin yüksəltməyə ruhlandırır. Bunun noticəsi kənd, xəstəxanalarда həkim briqadaları yaradılır və yerlərdə əhaliyə xidmət göstərərlər.

Bu baxımdan Ordubad Rayon Mərkəzi Xəstəxanasında ya-

radılmış həkim briqadalarının fəaliyyəti de təqdirlənəsindən tərəif olunmuş qrafik əsasında tez-tez rayonun ayn-ayn yaşayış məntəqələrindən olan həkim briqadasi əhalilərə görür, onları müayinədən keçirir, sahətindən nəzərət edən insanların müalicəyə colb edir və profilaktiki tədbirlər həyata keçirir, sahiyyə mənşəti ilə bağlı səhəbətərək apanır.

Bu günlərdə briqadanın üzvü rayonun Venənd, Dəstə, Dirnisi, Sabirkənd, Tivili kəndlərində olmuş, A/H1 N1 virusuna qarşı peyvəndləmə işi apanmışlar.

Həkimlərdən Emin Qəmbərli, İlham Seyidov, Mensur Məmmədov və başqları 660 nəfərdən peyvəndləmə işi apanmışlar.

N.ƏSGƏROVA

Onunla qonşularımızdan birinin toy möcüzində tanı olmuşdur. Təsadüf etdi ki, üzbeəz oturmali olmuşdu. Meclisin başlanmasından 5-10 doqquq keçməsine baxmayaraq masadak bütün yeməkləri içti ötürməş, yan-yöre yoxlanmağa başlamışdı. Düzünlə qalsa bu qədər "İstahlı" adamlı bir masada oturduğularına görə, oradakilar o qədər də şad görünmürdülər. Adam İsa ətrafına baxmadan boşqabda qalan son tikeni də mədesinə tördür. Ve bundan sonra masada oturuları dikkət yetirməye başladı, onunla üzbeəz oturduğum üçün diqqətinə manim üzərimdə cəmləşirdi:

-Adım Narazidir. Eyni məhəllənək. Sizin qonşuluğunuzda yaşayırıam. Bir-birimizi tez-tez görürük - dedi.

Düzünü deym ki, men bu adamı birinci defədir ki, görürüm. Nəzakət xatirinə təsdiq monasında başımı terpədim və bu hərəketimlə qarşılımda oturan adama sanki bir stimul verdim. Adam hevəslə səza başlandı:

-Bu nece toydur. Yeməkləri resepti getirir. Hələ belə şey görməmişəm. Lap acımdan ölürem. Hələ gəlinin bayə bir bax. Ele bil alyaq dağları bu ikisi yaradıb. Bizim vaxtimzdə belə şey yox idi. Bu toy zali çox teməraqlıdır. Görünür qonşumuz imkanlı adamdır. Bizim kimi ciblerində siyanlar oynamır. Müsiqilər də eley bil matəm marsı çalır. Baş-qulağım getdi. Of, burası qədar istidir. Adamin ürəyi dayanır. Yox, men burada bir dəqiqə belə dayana bilərem. Gedirəm, salamat qalın.

Adam bütün bu sözleri bir nəfəsə dedikdən sonra qalixib getdi. Bu qariba monoiloqdan bir müddət sonra özümər gəldim. Adam bir daqiqədən hər şeyden o qədər şikayət etmişdi ki, toyda oturmağa hevəsim qalmamışdı. Qalixib eve getdim.

Bundan bir-iki gün keçmişdi. Adamlı binanın həyətində yene qarşılaşdım. Özümü görməməziyle vursam da, bu o qədər də müsbət nəticə vermedi. Narazı düz qarşımı çıxıb "Qonşu salam! Hərəkət? deye sorusdu.

-Əleyküm-salam. İşə ged-

"Naxçıvan Muxtar Respublikasında xüsusi işlətədə malik olan uşaqlann (gəncərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın təsdiq edilmesi haqqında Naxçıvan Muxtar Respublikası Ali Meclisi Sədrinin 2006-ci il 30 may tarixli Sərəncamına uyğun olaraq muxtar respublikamızda istedadlı uşaq və gəncərin üzə çıxarılması istiqamətində bir çox tədbirlər həyata keçirilmişdir. Həmin tədbirlərdən biri da Naxçıvan Dövlət Uşaq Teatrının yaradılmasıdır. Oten il yenidən-qurma işlərindən sonra istifadəyə verilen Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində teatra hərtərəfli şəraitənən 3 xidməti itəti aynımı, ikinci və üçüncü mərtəbələrdə isə teatrın fealiyyətinin yüksək seviyyədə təmin etmək məqsədilə kollektiv palta sexi, iki qızım otağı, dekorasiya və rekvizit otaqları, emalatxana-dərzi sexi verilmişdir.

sən də etdə edə bilsən. Bunun üçün isə yaxşı çalışmaq lazımdır. Hər kes öz emyinin noticəsini görür. İşde iş yoldaşının, müdürünin, məhəllədə qonşuların paxılığını çəkmək heç nəyə nail ola bilmezsen - dedim.

Narazı bütün burları dinləyib başını aşağı saldı. Mənə, hərəkatlarından peşman olmuşdum.

Paxılıqlıdan ölen adam

(Felyetonsayağı)

rem - dedim.

-Ele isə yolumuz birdir dedi və biz birlikdə yola çıxdıq. Adam yolboyu üyündüb tökürlər, hər şeyden şikayət edirdi:

-Bu bahalı maşınlara bax. Goresen, hansı pulla alıblar. Yolun asfaltı ayaqlarını torladı, bütün qonşular özüne yeni maşın alıb. Bir məndən başqa. Qapı qonşumuz özüne 3 mortebəli ev tikiydi, damının kölgəsi bizim həyatın yansını tutub, heyətə rütubət eməla gelib. Bu səbəbdən de ondan polise şikayət etmişəm. Müdirim o qədər də yaxşı adam deyil. Məni tez-tez danlıyır. Men ondan qat-qat savadlıyam, o, mənə çata bilməz. Əs-linda menim yerim ele oradır. İntehas neyleyim, imkan yoxdur.

Adam uzun-uzadı üyündüb tökdüyündən yolun yoxusunda təngnəfəs olub dayandı. Artıq özümü saxlaya bilmədim və onun haqqındaki təessüratlarını bildirdim:

-Bilirsin, - dedim. Sənən bir şeyden razı qaldığını görmədim. Belə səhəbtər paxıl adamların səhəbtidir. Heç nəyi gözün görür. Sən bu günlə, insanları ayaqlaşla bilmədiyin üçün bütün günü deyinirsin. Halbuki hərə özəməti ilə özüne gün-güzerən qurur. Bu yaxşı xasiyyət deyil. Paxılıq, həsəd İnsan içəridən qurd kimi gəmirem keyfiyyətlərdir. Başqalarının elde etdiyini

Daha bir kelme belə kəsmədən bir müddət yol getdik və iş yerine bir az mesafe qalmış sahəllaşıb ondan ayrıldım.

Onuna son dəfə işdən çıxanda göründü. Eve gəldik. Hava qaralıydı. Yolu yanlışdıq ki, küçə fenerləri yandı. Əvvəller zülmətən göz-gözü görməyen yolları indi gur işliyi küçə fenerləri işləyirdi, hər tərefi nura qarq edirdi. "Deyəsən sözümüz ona təsir edib, artıq şikayət etmir" deyə düşünen adam yənə özünü saxlaya bilmedi:

-Bu işlərlər da adamin gününü çıxan. İki addımdan bir fener qoyub. Seklərin kənarına ekimmiş ağacların budaqları da adama toxunub narahat edir.

Ona daha deyilek səzüm qalmamışdı. Ya sabır deyil yola düzəldim və eveye çatananı susdum.

... Aradan bir müddət keçdi. Bir gün seher işə getmək üçün evden çıxdığında Narazının yaşıdığı evin qarşısına çoxlu adam yığındığı gördüm. Yaxınlaşdım. Dedir ki, Narazı dünyasını dəyişib.

Har kes bir-birindən adamin ölümünün səbəbini soruşdu. Bir xəstəydilər dedi, biri heç ne bilmədiyin üçün çıxınlardı. Deyəsən bu adamin ölümünün esləsəbəni tekər men bildirdim. O, paxılıqlıdan ölmüşdü...

Səbuhi HÜSEYNOV

Uşaq "Meşə əhvalatı" tamaşasını izləmisi



İndiyədək bir neçə maraqlı səhərəsəri ilə uşaqlara xoş ovqat bəxş edən teatrın kollektivi bu dəfə yazıçı Bayram İsgəndərinin "Meşə əhvalatı" adlı tamaşasını hazırlamışdır. Tamaşa birlik və dostluq uğrunda mübarizə üzərində qurulub. Tamaşada haqq-ədalət, yaxşılıq, xeyirxahlıq on plana çəkilir. Təsvir olunur ki, her bir insan mənsub olduğu xal-

qın hərtərəfli təraqqisine çalışımlı, torpaqlarının müdafiəsinə ayıq-sayıq dayanmalıdır.

Quruluşu rejissoru Naxçıvan Muxtar Respublikasının eməkdar artisti Vusal Rzayev, rəssamı Naxçıvan Muxtar Respublikasının eməkdar rəssamı Səyyad Bayramovun olduğu tamaşa bu günlərdə balacalarla təqdim olunub.

Sara ƏZİMOVA

Sərgi təşkil olunmuşdur

Azerbaijan edəbiyyatı xəzinəsinə nadir incilər box edən görkəmli şair, dramaturq, eməkdar incəsənət xadimi İsləm Seferliyin anadan olmasının 87-ci ildən müsənəbatlı Cəlil Məmmədquluzade adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində sərgi təşkil olunmuşdur.

Azərbaycan poeziyasına öz dəst-xətti ilə gelmiş neşməkar şair I. Seferli yurdumuzu qəşqanşı gəzmiş, onun füsunkar gözəlliklərini, zəhmətən insanları, saf məhabətən tərənnüm edən, gözəl poemalar, pyesler məsəlli kimi söhərat qazanmışdır. Sergide şairin "Seçilmiş əsərlər", "Pyeslər", "Ağ şanı, qara şanı", "Torpaqın etri", "Qoşa səyüd", "Adsız zirve", Əli Seferli və Aybeniz Ağajızının "Poeziyamızın İsləm Seferli zirvesi" kitabları nümayiş etdirilib. Bundan başqa, şairin həyat və yaradıcılığının eks etdirən şəkillər, müxtəlif



illərdə tamaşa yoxulmuş "Ana üreyi", "Göz həkim" əsərlərinin fotoları da sərgiye gələnlər tərəfindən maraqla qarşılıqlı olunmuşdur. Şairin "Nizam" manzur dramının, şeirlərinin alyazmaları, 60, 65 illik yubileyinin dovtənamələri, xalq rəssamı O. Sadıqzadənin "İsləm Seferli" portreti sərgidə en çox diqqətçəkən, maraqlı materiallardan olmuşdur.

Günel NOVRUZOVA
muzeyin böyük elmi işçisi

Görkəmli alimə həsr olunmuş tədbir keçirilib

Xurşudbanu Natavan
Adına Ordubad Rayon
Mərkəzləşdirilmiş Kitabxana
Sistemində ədəbiyyatşunas
alım Əziz Mirohəmədov anadan
olmasının 90 illiyi ilə bağlı
tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə rayon
MKS-nin direktori Əfqan Məmmədəliyev açaraq alımın yaradıcılığından danışmışdır. Bildirilmişdir ki, Əziz Mirohəmədov Azərbaycan edəbiyyatının görkəmli söz ustaları Məmməd Füzuli, Molla Penəh Vəqif, Mırzə Fətəli Axundov, Məmməd

Hadi, Abbas Şəhət, Abdulla Şaiq və sair klassiklərin yaradıcılığını tədqiq etmiş, bu klassiklər haqqında monoqrafiya və sənəballı məqədələr çap etdi. Bu cəhdən onun yaziçi-dramaturq Cəlil Məmmədquluzadənin yaradıcılığı ilə bağlı tədqiqatçıların ədəbiyyatşunaslığı böyük töhfələr vermiş, bu tədqiqatçıların nəticələri cəlüssənliq elminin milli sərvətinə çevrilmişdir.

Sonda tənqidçinin əsərlərindən ibarət sərgiye baxış keçirilmişdir.

Türkən HÜSEYNLİ

Vətəndaşların nəzərinə!

Qripə qarşı peyvənd insanları xəstəliyə tutulmasına qarşısını almaq üçün em səmərəli əsərlərdən biridir. A/H1N1 yeniliq virusudur və her kes bu infeksiya ilə yoluza bilər. Bu virusdan oronumaqın an yaxşı yolu shalının immunlaşdırılmasıdır. A/H1N1 qripine qarşı vurulan vaksin bedənin immunitetini artırı və digər vaksinlər kimi təhlükəsizdir.

Bu məqsədə muxtar respublika əhalisi arasında A/H1N1 qripə xəstəliyinin yayılmaması,

əhalinin sağlamlığının qorunması və profilaktik tədbirlərin gücləndirilmesi məqsədilə A/H1N1 qripine qarşı immunlaşdırma tədbirləri davam etdirilir. Vətəndaşlar könüllü sürətde A/H1N1 virusuna qarşı vaksin almaq üçün Naxçıvan şəhərindəki Zəliyəva adına şəhər poliklinikasına, Ə. Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasının və rayon mərkəzi xəstəxanalarının poliklinikalarına səbərlərinə müraciət edə bilərlər.

Naxçıvan MR Səhiyyə Nazirliyi

Hava həqiqində

Sinoptiklərin məlumatına görə, muxtar respublikamızın bəzi rayonlarında yağışlı və duman olacaq gözənlər. Səniedə 5-10 metr surotlu Simal-Qəbə küləyi aşacak.

Naxçıvan şəhəri	Babək rayonu	Güclə rayonu	Sahbuz rayonu
Gecə 1...5	Gecə 1...5	Gecə 0...5	Gecə 2...7
Gündüz 2...6	Gündüz 2...6	Gündüz 4...9	Gündüz 2...7
Kəngərli rayonu	Şərur rayonu	Ordubad rayonu	Sədərək rayonu
Gecə 1...6	Gecə 1...6	Gecə 0...5	Gecə 2...7
Gündüz 3...8	Gündüz 3...8	Gündüz 4...9	Gündüz 2...7

Nömrəyə məsul: Ülkər Əliyeva

Qızət redaksiyanın kompyuter mərkəzində yığıldı, səhifələrin "Öcəm" NPB-də ofset üsü ilə çap olunmuşdur.

Tiraj: 3700. Sifariş № 153

ŞƏRQ QAPISI

Baş redaktor:
RABİL KƏTANOV

Unvan: AZ-7000,
Naxçıvan ş. Təbriz küçəsi, 1.

Telefonlar: Məsul katib: 45-62-47

Söbərlər: 45-81-44, 45-51-18

Müxbirlər: 45-75-21

Faks: 44-52-52

Qeydiyyat №: 575

Ölyazmalara cavab verilmir
və onlar geri qaytarılır